

PwC Azerbaijan Times

2 saylı Buraxılış

Yanvar 2020

Buraxılışın əsas xəbərləri

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin




Arif Guliyev
Direktor, Vergi Məsləhəti
Xidmətləri üzrə Rəhbər
arif.guliyev@pwc.com



Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com



Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının
Rəhbəri
elnur.mammadov@pwc.com



Aysel Süleymanova
Marketing və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

© 2020 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

2019-cu il 25 dekabr tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qanunda nəzərdə tutulan əlavə və dəyişikliklərdən mühüm hesab etdiklərimizi ümumiləşdirilərək diqqətinizə çatdırırıq.

İcbari tibbi sığortanın Vergi Məcəlləsi ilə tənzimlənməsi

Vergi Məcəlləsi ilə tənzimlənen münasibətlərə icbari tibbi haqqı əlavə edilmişdir.

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi - 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir.

Xərclərin bölüşdürülməsi qaydası

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrıca aparmalıdır. Bölüşdürülməsi mümkün olmayan xərclərin vergiyə cəlb olunan gəlirlərdən çıxılan məbləği həmin gəlirlərin ümumi gəlirdəki xüsusi çəkisinə əsasən müəyyən edilir.

Malların təqdim edilməsi anlayışına dəyişiklik

Vergi Məcəlləsində malların təqdim edilməsi anlayışına bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi əlavə edilmişdir.

ƏDV ilə bağlı dəyişikliklər

Qanuna əsasən, ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının tanınmasında əsasən kassa metoduna keçilmişdir.

Bir qayda olaraq, pul əməliyyatları zamanı, yəni nağd və nağdsız hesablaşmalarda, vergi tutulan əməliyyatın vaxtı ödənişin alındığı vaxt hesab olunur. Qeyri-pul əməliyyatları məhz, barter, natura şəklində aparılan əməliyyatlar və əvəzsiz təqdim etmə vaxtı ƏDV məqsədləri üçün həmin əməliyyatların başa çatma zamanı hesab olunacaq.

ƏDV ilə bağlı digər dəyişiklik də heyvan və quş ətinin satışının, həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövrriyələrin 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsidir.

Vergi Hesab Fakturaların ləğv edilməsi

Elektron vergi hesab fakturalar ləğv edilir.

Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatın xarakterindən asılı olaraq müxtəlif növdə elektron qaimə faktura verilməsi nəzərdə tutulur.

Banklara əlavə öhdəlik

Banklar tərəfindən ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar hər ayın 10-dək müvafiq quruma təqdim edilməlidir.

Riskli vergi ödəyicisi və əmtəəsiz əməliyyat anlayışları və müvafiq müddəalar

VM-nə riskli vergi ödəyicisi və əmtəəsiz əməliyyat anlayışlarının daxil edilməsi nəzərdə tutulur.

Əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyat nəzərdə tutulur.



Riskli Vergi ödəyicilərini müəyyən edəcək meyarların ayrıca qaydalar şəklində dərc olunacağı gözlənilir.

VM-nə edilən dəyişikliklər layihəsində riskli vergi ödəyicilərinin vergiyə cəlb olunması ilə bağlı aşağıdakılar nəzərdə tutulur:

- Riskli vergi ödəyiciləri haqqında məlumatın kommersiya sirri hesab edilməməsi;
- Növbədənkənar vergi yoxlaması və operativ vergi nəzarətinin aparılma bilməsi;
- Artıq ödəmələrin büdcədən qaytarılması vaxtının vergi nəzarəti tədbirləri tam başa çatması vaxtı nəzərə alınmadan müəyyən edilməsi.

Əmtəəsiz əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura ƏDV-nin əvəzləşdirilməsinə əsas verilməyəcəkdir.

Mənfəət vergisi məqsədləri üçün isə, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən malların dəyəri bazar qiyməti və əlaqəli məlumatlardan istifadə etməklə hesablanacaqdır.

Uçot və hesabatlıqla bağlı dəyişikliklər

Dəyişikliklərə əsasən mərkəzləşdirilmiş qaydada uçota alınma bilən şəxslərin siyahısı aşağıdakı kimi verilir :

- təbii inhisar subyektləri;
- xüsusi vergi rejimli müəssisələr;
- işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan vergi ödəyiciləri;
- əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan vergi ödəyiciləri.

Qeyd edilən vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar. Mərkəzləşdirilmiş qaydada uçota alınma həmin vergi ödəyicisinin mərkəzləşdirilmiş qaydada uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

Real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı

Vergi ödəyiciləri tərəfindən müəyyən şərtlər daxilində real vaxt rejimində qoyulmuş nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər müəyyən hədd daxilində nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulur.

Vergi yoxlamalarının əhatə etdiyi dövr

VM-də nəzərdə tutulmuş 3 illik yoxlama müddəti, səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü əhatə edə bilər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri

1 yanvar 2020-ci il tarixində tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan şəxslər istisna olmaqla, bina tikintisi fəaliyyəti ilə məşğul şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bina üzrə müəyyən edilmiş formada məlumatı hər il yanvar ayının 20-dək vergi orqanına təqdim etməlidir.

Transmilli şirkətlər qrupu və hesabat öhdəlikləri

VM-nə transmilli şirkətlər qrupu anlayışı daxil edilmiş və bu şirkətlər üzrə müvafiq hesabat öhdəliyi yaradılır.



Transmilli şirkətlər qrupu dedikdə, iki və ya daha çox ölkədə rezident olan şirkətlər və ya onların daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən şirkətlər qrupu nəzərdə tutulur. Transmilli şirkətlər qrupuna daxil olan müəssisələrə həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəliklərinin daxil olduğu qeyd edilmişdir.

Belə şirkətlər qrupunun maliyyə ilində ümumi gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, həmin qrupa daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisənin müvafiq formada hesabat təqdim etmək öhdəliyi müəyyən edilir. Bu maliyyə həddi həmin qrupun maliyyə hesabatları əsasında müəyyən edilir.

Texnologiyalar parkının rezidentlərinə tətbiq edilən güzəştlər

Texnologiyalar parklarının rezidentləri üçün müəyyən olunmuş mənfəət, gəlir, torpaq və əmlak vergiləri üzrə güzəştlərin, rezidentlərin sənaye və texnologiyalar parkında qeydiyyatla alındıqları hesabat ilindən başlayaraq 7 il müddətindən 10 il müddətinədək uzadılması nəzərdə tutulur.

Aksiz vergi dərəcələri artırılır

Konkak və konyak materialları istisna olmaqla bütün alkoqollu içkilər, tütün məhsulları, və alkoqolsuz energetik (alkoqolsuz və ya alkoqollu) içkilər üzrə aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Mülki aviasiya fəaliyyəti ilə bağlı azadolmalar

Mülki aviasiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu fəaliyyət çərçivəsində Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezidentlərdən icarəyə və ya lizinqə götürülmüş hava gəmisinə və hava gəmisinin mühərrikinə görə aparılan ödənişlər ÖMV və ƏDV-dən azad edilmişdir.